


Uşaqlar hansı yaşda idmanla məşğul olmalıdır?

Rəşad ZİYADOV

Əməkdaşı olduğum “Azərbaycan müəllimi” qəzetində on ilə yaxındır ki, idmanla bağlı yazıları mütəmadi hazırlayıram. Bu illər ərzində Avropa, dünya, Olimpiya çempionları ilə müxtəlif zamanlarda görüşüb, müsahibələr almışam. Həmişə idmançılarla səhbət zamanı onların uşaq yaşlarından idmana gəlişi diqqətimi cəlb edib. Öz-özlüyümdə fikirləşmişəm, görəsən professional idmanla məşğul olmaq istəyən uşaqlar hər hansı bir idman növü ilə hansı yaşdan məşğul olmalıdır? Bu suala cavab tapmaq üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev və “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini, əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Musazadəylə görüşüb onların fikirlərini öyrənməyə çalışdım.

“Uşaqlıq dövründə edilən idmanlar oyun istiqamətli olmalıdır”



“Adam hansı yaşda idmana başlaysa, mütləq sağlamlıq müayinəsindən keçməlidir. Bir mütəxəssis tərəfindən müayinə edilən adamın əzələ və skelet sisteminin seçim edilən idman növü ilə məşğul olmağa uyğun olub-olmadığını qərar verilməlidir. Adamin müəyyən bir sağlamlıq problemi varsa, həkim məsləhəti ilə özüne uyğun idman növü seçsə əhəmiyyətli olar. Uşaqlıq dövründə idmana başlayan kəslərlə, sonrakı yaşlarda idman etməyə başlayanlar arasında fiziki, sosial, ruhi və şəxsiyyət inkişafına qədər hər sahədə fərqlər var. Uşaqlıq dövründə edilən idmanlar daha çox oyuna səykənən olmalıdır. Uşaqlara ağırlığa meyilli idman növləri ilə məşğul olmaq zərərlidir. Uşaqlar inkişaf mərhələsində olduğu üçün güclü məşğələlərə davam gətirə bilmirlər. Çünkü uşaq-

lıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat ehtiyatı yetkinlərə nisbətən daha azdır”. Bu fikirləri qəzətimizə müsahibəsində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev bildirib. O qeyd edib ki, ailələrin öz uşaqlarını sağlamlıq vəziyyətlərinə uyğun olan idman növlərinə istiqamətləndirməsi lazımdır: “Uşaqların gələcəkdə tam sağlam böyümosi, cəmiyyətdə müəyyən mövqə tutması üçün onların yaşayış tərəzinin əhəmiyyəti böyükdür. Bildiyimiz kimi, uşaq dünyaya gələn zamandan onun xarici mühitlə bağlı yaranan əlaqələrinin içərisində uşaqların qidalanması, onlara göstərilən qulluq və eyni zamanda bədən tərbiyəsi və idmanın çox böyük əhəmiyyəti var. İdman bədənin normal və sağlam inkişafını təmin edir. İdmanda organizm xüsusi olaraq hazırlanır. Məsələn, elə uşaqlar var ki, boyu imkan verir o basketbolla məşğul olsun, eləsi də var ki, onun əzələləri yaşıdları ilə müqayisədə xeyli böyükdür. Bu halda onun da-ha çox güc təlob edən idman növü ilə məşğul olması mümkün kündür. Və ya ağır atletikaya uyğundursa, o idman növü ilə də məşğul olması məsləhətdir. Uşaq imkanlarından çox yüksək məruz qoymaq təbii ki, onlarda böyümə və inkişafla əlaqədardır. Yəni, dayaq-istinad sistemi on aži 14-16 yaş dövründə qədər inkişaf edir. Bu isə onu göstərir ki, bu yaşlara qədər uşaqların inkişaf-

fina daha çox diqqət etmek lazımdır. Onları ağır idman növlərinə cəlb etmək olmaz. Çünkü bədənin maksimal imkanlarını səfərber etmek üçün bədən yetişmiş şəkildə olmalıdır. Ona görə də yetişməmiş orqanizmə əlavə yük və gərginlik yaratmaq bəzən sonradan uşaqların böyümə və inkişafında problemlərə və xəstəliklərə, ağır fəsadlara gətirib çıxara bilər.

Uşaqın 12-13 yaşından tez boks, güləş və karate idman növlərinə başlaması yaxşı deyil. Çünkü bu yaşadək sümüyün inkişafı hələ tamamlanmamış olur və bədənə ağırlıq salan bu idman növü uşaq üçün zərərlə ola bilər. Xüsusilə bu dövrdə uşaqın başlayacağı idmanın, onun fiziki quruluşuna uyğun olub-olmaması çox əhəmiyyətlidir. Gənclik dövrü ümumiyyətlə, komandalı idman növləri üçün uyğundur. Ancaq seçilən idmanla bağlı olaraq tək istiqamətli məşqlərin edilməsi doğru deyil. Bu vəziyyət uşaqın skelet sistemi üçün mənfi təsir yarada bilər. Çünkü skelet sistemi çox həssasdır, böyüme valları deyilən boy uzanma və inkişaf valları, yüksəlmədən və zədələrdən mənfi təsirlənə bilər. Bunun üçün ailələr 14 yaşından əvvəl qız, ya da oğlan uşaqlarının ağırlıqlarla müşayiət olunan işlərə icazə verməməlidir.

Uşaqlar professional idmanla məşğul olmaq üçün yaşlarına uyğun və tədrisliklilik prinsipini gözləməklə məşq-lər aparmalıdır. Məsələn, elə uşaqlar var ki, boyu imkan verir o basketbolla məşğul olsun, eləsi də var ki, onun əzələləri yaşıdları ilə müqayisədə xeyli böyükdür. Bu halda onun da-ha çox güc təlob edən idman növü ilə məşğul olması mümkün kündür. Və ya ağır atletikaya uyğundursa, o idman növü ilə də məşğul olması məsləhətdir. Uşaq imkanlarından çox yüksək məruz qoymaq təbii ki, onlarda böyümə və inkişafla əlaqədardır. Yəni, dayaq-istinad sistemi on aži 14-16 yaş dövründə qədər inkişaf edir. Bu isə onu göstərir ki, bu yaşlara qədər uşaqların inkişaf-

Mütəxəssislər mövzuya aydınlıq gətirirlər

son dərəcə həssaslıqla yanaşmalı və qoruyucu rejimə riayət etməlidirlər. Sizə bir hadisəni danışım. Bir neçə il əvvəl karate ilə məşğul olan bir uşaq məşq zamanı özündən böyük uşaqla tatamiyə çıxıb və böyük uşaq balacanı ağır fəndə salaraq onun onurğa sümüyüünü zədələyib. Baxın, Görürsünüz, xırda bir məşqçi-müəllim səhələnkarlığı böyük bir faciəyə yol açdı, bir uşaqın ömürlük şikət olmasına gətirib çıxardı. Fürsətdən istifadə edib “Azərbaycan müəllimi” qəzeti vasitəsilə valideylərə müraciət edirəm. İdmanla məşğul olan uşaqları izafi yüklemək olmas. Əziz valideynlər, uşaqların təleyi sizdən asılıdır. Bu məsələdə ehtiyatlı və diqqətli olun!.

“İdman növü ilə məşğul olmağa başlama yaşı mövcud əsasnamələrlə tənzimlənir”



“Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini, əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Musazadənin sözlərinə görə, hər bir uşaqın hansı idman növünə yararlı olmasına bilmək vacibdir. Bunu müəyyən etmək üçün idmana yazılın uşaqlar ilk vaxtlar 4-5 yaşlarından mütəhərrik oyunlarla məşğul olmalıdır. Burada formalaşandan sonra onlar hər hansı bir idman növünə uyğun seçilərək idman

məşqlərinə cəlb oluna bilər. İdman növü ilə məşğul olmağa başlama yaşı mövcud əsasnamələrlə tənzimlənir. Məsələn, uşaqlar atletizmə 10-12, basketbolla 7-8, boksla 13-14, velosipedlə 14-15, atletistik gimnastikaya 5-6, gimnastika ilə 6-7, avarçəkmə ilə 12-14, xizəklə 6-7, futbolla 10-12, üzgüçüllük 3-7, cüdoyla 8-10 yaşlarında məşğul olabilərlər. Məşqçi hər bir uşaqın fiziki həsrliq səviyyəsinə bilməlidir ki, normalitivlər də buna uyğun verə bilsin. İdmanla məşğul olan hər bir kəs adı insanlardan forqlənir. Ağr idman növü ilə məşğul olanlar mütləq ibtidai hazırlıq mərhələsini keçməlidir. Uşaqlar idman oyunları ilə kollektiv şəkildə məşğul olmalıdır. Bu mərhələdən sonra hər hansı bir idman növü ilə məşğul olmayı məşqçi-müəllimlərin seçimi əsasında həyata keçirilməlidir. Məşqçilər uşaqın başan kimi onun hansı idman növünə uyğun olmasına müəyyən edə bilirlər. Həmin kollektiv idman oyunlarının ibtidai mərhələsində bu uşaqlar müəyyən olunur. Müəllimlərin seçimi burada da əsas şərtlərdən biridir. Bir də idmanla məşğul olmağa başlayan idmançının həmin idman növünə olan sevgisi də çox önemlidir. Məsələn, əvvəlki illərdə belə bir halla qarşılaşırıq: bir uşaq var idi ki, onun boy-buxunu elə bil basketbolçu üçün yaranmışdı. 11 yaşı var idi. Boyu isə yaşılarından xeyli uzun idi. Buna nə qədər deyirdik ki, basketbolla məşğul ol, amma o başqa bir idman növünü sevirdi. Uşaqın həmin idman növünə sevgisi bizim fikirlərə son qoydu. O, indi sevdiyi idman növü ilə də bir çox nailiyyətlər əldə edib. Ona görə bu məsələdə uşaqların həvəsi və sevgisi önəmlili olmalıdır. Bəzən elə hallar da olur ki, valideyn məcburi uşaq idmana gətirir ki, arzundur, övladım məşhur bir idmançı olsun. Görürük ki, uşaq bir neçə ay məşğul olسا da, məşq-lərə candərdi yanaşır. Valideynə deyirik: uşaqı götür apar, həvəsi olan peşə ilə məşğul olsun...

Deyərdim ki, idmanla məşğul ol-

maşa ən yaxşı vaxt 8, 9, 10 yaşlardır. Bu yaşlarda uşaq seçdiyi idman növünün arxasında həvəslə getsə, məşqçi-müəllimin verdiyi tapşırıqları yerinə yetirsə, idman rejiminə əməl etse, qidalanmaya fikir versə, məşqçi-müəllim uşaqı tapşırılan norma yükünü gözləsə, həmin uşağı gələcəyin ən güclü idmançısı kimi görmək olar.

Hər bir uşaq yükləndikdə artıq yüksək mərəz qalır və gələcəkdə bu, çox böyük fəsədlərə getirib çıxara bilər. Məsələn, onurğa əyriliyi, aşağı və yuxarı ətrafların simqləri ola, körpük sümüyündə simqlər baş verə bilər.

Bir fərd 4 yaşından etibarən idman etməyə başlaya bilər

Bu yaşlarda uşaqlar fərdi işlərdən çox qrup idmanlarına istiqamətləndirlər. İdmana təzə başlayan bir uşaq 2 il ibtidai hazırlıq qruplarında məşğul olmalıdır. Burada onların həftəlik yükü az olur. Sonra onlar təlim-məşq qruplarına cəlb olunurlar. 2-3 ildən sonra bu uşaqlar tekniləşmə qruplarına keçirilirlər. Tekniləşmə qrupları da üç ildən ibarətdir. Təlim-məşq qrupları artdıqca həftəlik idman yükü də artır.

Uşaqın professional idmançı olmasını istəyirsinizsə, əvvəlcə bu yolun çox çətin olduğunu qəbul etmək lazımdır. Bu zaman düzgün istiqamətləndirmə müsbət nəticə verə bilər. Səhv istiqamətləndirmə idmandan soyumasına və uzaqlaşmasına səbəb olabilir. Əgər məqsəd uşaqın professional idmana yönəlməsini təmin etmək deyilsə, hər yaşda istədiyi idmana başlaya bilər. Ancaq burada əhəmiyyətli olan ona uyğun bir program seçilməsi və xüsusi məşq-lərə erkən dövrde deyil, sonrakı dövrde başlaması gerekdir. Yaşın da nəzərə alınması mütləq lazımdır.

10 və yuxarı yaşda uşaqlar əvvəlki yaşlarda başladıqları idmanları daha mütəsəkkil davam etdirə, atletizmə, güləşə başlaya bilərlər. Bir neçə il sonra isə güclə təlob edən boks, taekvando və karateyə də keçə bilərlər.